

IV İslam Həmrəyliyi Oyunları həm də dünyaya sülh, dostluq və əməkdaşlıq mesajıdır!

BAKU
2017
4th Islamic Solidarity Games

□ **Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev “Xalq qəzeti”nə müsahibəsində Bakı Olimpiya Stadionunda start götürəcək İslam dünyasının möhtəşəm idman tədbirini - IV İslam Həmrəyliyi Oyunlarını artıq indidən belə qiymətləndirir.**

– Ağacan müəllim, startına bir aydan da az qalan Azərbaycanın ev sahibliyi ilə baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarını necə xarakterizə edərdiniz?

– Azərbaycan şanlı idman tarixinə yeni səhifə yazmaq ərfəsindədir. Ölkəmiz müsəlman aləminin ən mötəbər tədbiri – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Məlumat üçün bildirim ki, 2013-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (IHIF) 8-ci Baş Assambleyasında qəbul edilən qərara görə İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan MOK-lar 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün ölkəmizə səs vermişdilər və tam səs çoxluğu ilə Bakı bu mötəbər tədbiri doğma məkanda keçirmək hüququ əldə etmişdi. Bir mühtüm məsələni də diqqətə çatdırım ki, həmin tədbirdə IHIF-in 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilib və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə yenidən növbəti 4 illiyə IHIF-in vitse-prezidenti seçilib.

Ümumiyyətlə, bu Oyunların



digər komandaların üzvləri ilə sıx dostluq əlaqələri yaradıb, birlik nümayiş etdirəcəklər. Bu birlik bir nümunədir. Müsəlman gənclərinin təmsalında bütün dünyaya sağlam rəqabətin gücünü göstərən əhəmiyyətli bir tədbirdir.

– **Müasir dövrün ən aktual problemlərindən biri getdikcə global-**

nan bütün fəlakətlərlə bağlı dünyanın ən inkişaf etmiş və eləcə də demokratiyanın beşiyi sayılan ölkələrdən tolerantlıq, ümid gözlədikləri halda hətta multikulturalizm ənənələrinin iflasa uğradığını eşidirlər. Multikulturalizm doğrudanmı ölür? Bəs ölkəmizdə müxtəlif mədəniyyətlərin yanaşı inkişaf edib qarşılıqlı mənəvi zənginləşməsi üçün illərin sınağından çıxış multikultural mühit, bütün dinlərə hörmət və dözümlülük kimi ənənələr, xalqımızın zaman-zaman qoruduğu, nəsilən-nəslə ötürüldüyü milli xüsusiyyətlər bu sahənin daha da inkişafını sübut etmirmi? Bu sahənin iflasa uğradığını deyənələr Azərbaycan həyat tərzinə çevrilmiş multikulturalizm modelini nəzərdən keçirib, öyrənsinlər, öz ölkələrində tətbiq etsinlər. Onlar başa düşsünlər ki, əsrlərlə yanaşı və dinc yaşayan xalqların inkişafı üçün şərait yaradılsa, onlar müxtəlif mədəniyyətlərdən yararlanıb öz ənənələrini daha da zənginləşdirmək imkanına malik olacaqlar.

Xalqımızın çoxəsrlik multikultural ənənələrinə əsaslanaraq 2016-cı il Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan olunmuşdu və bu istiqamətdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan multikulturalizmi və tolerantlığı dünya ictimaiyyətinə geniş təqdim olundu. Azərbaycanda təşkil edilən irimiqyaslı beynəlxalq tədbirlərdə Amerika, Avropa, Asiya, ərəb ölkələrinin görkəmli dövlət, ictimai-siyasi xadimlərinin, hazırkı və keçmiş dövlət rəhbərlərinin,

əldə etmişik. Şübhəsiz, dünyada etiraf edilir ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən nəhəng infrastruktur layihələr həyata keçirilib.

– Müstəqilliyimizin ilk illərində bütün bunlar sanki xəyal idi. İnkişafımızın ilk dövrlərində Azərbaycanda idman infrastrukturunu yenidən qurulduqca beynəlxalq arenaya çıxmaq, idmanımızın inkişafını nümayiş etdirmək, eyni zamanda, ölkəmizdə beynəlxalq tədbirlər keçirmək istəyirdik. Bütün sahələrdə inkişafa qədəm qoyan Azərbaycanın müharibə vəziyyətində olmasını bəhanə edərək hər hansı beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinin mümkün olmadığını deyirdilər. Böyük maneə və çətinliklərə baxmayaraq boks üzrə ilk beynəlxalq turnir, ardınca bu idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatına paytaxt Bakının uğurla ev sahibliyi etməsi ölkəmizin getdikcə artan potensialını göstərirdi. Bir-birini əvəz edən beynəlxalq tədbirlər zamanı yarış iştirakçıları, mütəxəssislər və qonaqlar ictimai-siyasi sabitliyin bərqərar olduğu Azərbaycanın bütün sahələrində gedən quruculuq işlərini öz gözləri ilə görür, bununla ölkəmiz haqqında dünya miqyasında yeni fikirlər yaranmağa başlayırdı. Qarşıdan Sidney Yay Olimpiya Oyunları gəlirdi və idmançılarımız sürətli inkişaf yolunda olan respublikamızın artmaqda olan potensialını nümayiş etdirməli idilər. 197 ölkə idmançıların mübarizə apardığı bu möhtəşəm yarışlarda Azərbaycanın ilk dəfə dövlət himni, özü də iki dəfə səsləndirildi, bayrağı



bağlı fikirlərinizi bilmək maraqlıdır...

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il ölkədə “İslam Həmrəyliyi ili” elan etməsi çox gözəl təşəbbüsdür və bu, saf dinimizin həqiqi dəyərlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir.

Dünyəvi dövlət kimi tanınan Azərbaycanı həm də müsəlman aləmi birlik və dini həmrəylik prosesləri zamanı qabaqcıl mövqe sərgiləyən nümunəvi ölkə kimi görür. Bu başqa cür də ola bilməz. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli soya, kökə qayıdış dinə münasibətdə də özünü göstərmiş, bütün sahələrdə demokratik dəyişikliklər baş vermişdir. Müasir müstəqil dövlətçiliyimizin banisi, görkəmli dövlət xadimi

təhfələr verəcəyinə əminik.

– **Ağacan müəllim, dünya Oyunların startını səbirsizliklə gözləyir. IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?**

– Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunları analoji yarışlardan iştirakçı ölkələrin sayına və idman növlərinin geniş tərkibinə görə fərqlənəcək. 2005-ci ildə Ərəbistanın Məkkə şəhərində keçirilmiş ilk yarışlarda 55, 2013-cü ildə İndoneziyanın Palembang şəhərində 44 ölkə iştirak edirdi. IV İslam Həmrəyliyi Oyunlarında isə 57 ölkə komandası mübarizə aparacaq. Bu yarışlar 20 idman növü (ağırlıqaldırma, basketbol, gimnastika, güləş, taekvando, atıcılıq, boks, cüdo (paracüdo), futbol, voleybol,



dünya idmanına daha bir zəngin töhfəsi olacaq.

– **Müsəlman Azərbaycanının mötəbər tədbirlərə ev sahibliyi dünyada birnamalı rəğbətə qarşılanır. Amma bəzi dairələr ölkəmizdə belə tədbirlər baş tutan ərzədə və yarışlar zamanı əks-təbliğata başlayırlar. Sizcə bu nə ilə bağlıdır?**

– Doğru qeyd edirsiniz. Ölkəmizə qarşı belə əks-təbliğatlar yalnız bəzi dairələr tərəfindən aparılır. Azərbaycana qarşı bir mərkəzdən idarə olunan təbliğat maşınının fəaliyyətini genişləndirməsinə torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan xüsusi cəfəngsənliklə dəstək verir. Amma bu bizim üçün qətiyyəv qorxulu deyil. Biz öz işimizi görürük, həm ölkəmizdə idmanı inkişaf etdiririk, həm də dünya idmanının inkişafına dəstək veririk. Biz istəyirik ki, dünyanı gələcəkdə sağlam nəsilər idarə etsin.

yaradılması və keçirilməsində əsas məqsəd təkcə o deyil ki, ayrı-ayrı idman növlərində atletlər güclərini sınayıb, fəxri kürsüdə yerlərini tutsunlar. Olimpiya oyunları kimi bu yarışlar, həm də mötəbər bir tədbir, böyük bir ictimai hadisədir. Bu tədbir müsəlman dünyasının bütün ölkələrini əsl hünər meydanına toplayıb, birlik və dostluq şəraitində əldə edilən qələbənin təntənəsini nümayiş etdirir.

İdmançıları mübarizə ruhu və qiymətli dəyərləri altında birləşdirən ecazkar Oyunların əsasını güc, ruh və təfəkkürün birləşməsi təşkil edir ki, bu da müasir gənclik üçün ən gərəklı keyfiyyətlərdir. Hərtərəfli hazırlıqları sayəsində ədalətli oyun ruhu və əsl idman rəqabətinə sadıqlıq nümayiş etdirəcək gənclər yarışlarını keçirildiyi 10 gün ərzində həyatın ən maraqlı anlarına şahidlik edəcək, həmrəy olub qələbə və məğlubiyyətin sevincini, acısını bir-biri ilə bölüşəcəklər. Bu Oyunların yarış meydanları ayrı-ayrı mədəniyyətlərin, sivilizasiyaların, irqlərin, millətlərin nümayəndələrinin vahid məkanda bir araya gəlib sağlam rəqabət nümayiş etdirmələri üçün əsl hünər meydanına çevriləcək.

– **İslam Həmrəyliyi Oyunlarının beynəlxalq aləmdə rolunu necə qiymətləndirirsiniz?**

– Ümumiyyətlə, bu cür böyük tədbirlər getdikcə globallaşmaqda olan dünyanın gələcək inkişafı üçün böyük önəm kəsb edir. Ola bilər, dünyada bəzi dairələr bu tədbirə, təkcə müsəlman idmançılarının mübarizə apardığı adi idman yarışını kimi baxsınlar. Unutmaq lazım deyil ki, ən böyük dinlərdən biri olan və 120-dən çox ölkədə icmaları yaşayan İslamın dünyanın inkişafına təsiri çox böyükdür və onun insanları xeyirxahlığa, dostluğa, qardaşlığa, birgə qurub yaratmağa, yaxşı işlər görməyə çağıran müqəddəs missiyasından bəhrələnmək müasir zamanın əsas tələblərindəndir.

Oyunların İslam dünyasının həmrəyliyinə daha da möhkəmlətmək üçün bütün səyləri birləşdirmək missiyasını da nəzərə almaq lazımdır. Müsəlman ölkələrinin təmsilçiləri bu böyük idman bayramında təkcə güclərini sınamaqla kifayətlənməyib,

laşan dünyada millətlər, dinlər arasında gərginliyin artması nəticəsində humanitar fəlakətlərin yaşanmasıdır. Belə bir həssas zamanda ölkəmizin beynəlxalq aləmdə getdikcə nüfuzunun artması ilə bağlı hansı məqamları qeyd edərdiniz?

– Müstəqilliyini 25 il bundan əvvəl bərpa edən ölkəmiz dünya xəritəsində ən sürətlə inkişaf edən ölkələrdən biri kimi layiqli yerini tutmuş, nüfuzlu söz sahibinə çevrilmişdir. Qərblə Şərqi qovuşduğunda yerləşən, ölkəmiz üzərinə şərfli bir missiya götürüb və zamanın sınaqlarından üzüağ çıxıb. Odlar Yurdu Azərbaycan torpağında qədimdən xalqların sülh və dostluq şəraitində yaşamasının gözəl nümunəsi yaranıb və biz bununla qürur duyub bilirik. Ölkəmizdə tolerantlıq həmişə mövcud olmuşdur və xalqımızın bu keyfiyyətləri yüksək qiymətə layiqdir. Ölkəmizdə yüzillər boyu məscidlərlə yanaşı, pravoslav və katolik kilsələr, sinagoglar da fəaliyyət göstərir. Bakıda dünyaya göz açandan ələmizin, qohum-qonşunun bir-birlərinin keyrindəşərində, bayramlarında ürəklə iştirak etdiklərini görmüşəm. Azərbaycan nadir ölkələrdəndir ki, milli, dini zəmində heç bir ayrı-seçkilik hiss olunmamışdır və bu, indi də davam edir.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrində baş verir və buna, əsasən, müəyyən dairələrin öz çirkin niyyətlərini müsəlman ölkələrində gerçəkləşdirmək səbəb olsa da, müsəlmanlar arasında məzhəb ayrısı seçkililiyin də təsiri vardır. Şübhəsiz, müsəlmanlar arasında münasibətlərin bu qədər gərginləşməsində müəyyən dairələrin böyük rolu var. Dindən silah kimi istifadə edib millətlər arasında nifaq salanlar, əslində heç öz dinlərində də hörmət qoymayan insanlardır və onlar üçün artıq müqəddəs əmal yoxdur. Ən dəhşətli isə məhz belə dairələrin cəfəngsənliklə həyata keçirdikləri fitnə-fəsadların yaratdığı yeni müharibə ocaqlarının getdikcə çoxalmasıdır. Nəticədə ardi-arası kəsilməyən müharibələr, eləcə də törədilən terrorlar minlərlə insanın həyatına son qoyur. Ən pisi isə odur ki, insanlar yaşa-



Nobel mükafatı laureatlarının, dünyanın tanınmış siyasətçilərinin iştirakı və bu tədbirlərdə bütövlükdə dövrün problemlərini müzakirə edilməsi ölkəmizin dinlərarası dialoqa, multikultural dəyərlərə böyük önəm vermasının göstəricisidir.

– **Azərbaycan idmanının inkişaf xətti dünyada da maraqla qarşılanır. Ölkəmizdə idman sahəsinin prioritetləri barədə nə deyə bilərsiniz?**

– Müstəqil dövlət kimi, ilk dəfə Olimpiya Oyunlarına qatılıb bir gümüş medal əldə etdiyimiz vaxtdan bəri cəmi 20 il ayırıq. Təsəvvür edin, son Olimpiya Oyunlarında – Rio-2016-da Azərbaycan komandası 18 medal qazandı. Medalların ümumi sayına görə 14-cü pillədə qərarlaşdıq. Müstəqillik tarixi cəmi 25 il olan bir dövlət üçün bu nəticə möhtəşəmdir və bu dünya dövlətləri tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də təcrübəyə öyrənir. Onlar təbii ki, bizdən öyrənmək istəyirlər ki, qısa zaman kəsiyində bu qədər nailiyyəti necə

üç dəfə yüksəklerde dəlğəndirildi. Ulu öndər Heydər Əliyev bu nailiyyəti yüksək qiymətləndirmişdir: “Ötən doqquz ildə Azərbaycanın müstəqillik dövründə bizim nailiyyətlərimiz az olmayıb. Ancaq indiyə qədər bütün xalqımız, bütün vətəndaşlarımız bu qələbə qədər, bu nailiyyət qədər sevincindən heç bir şey olmamışdır”.

Ötən illər ərzində böyük qələbələr sayəsində Azərbaycan idmanının şöhrəti dünyaya yayılmış, ən qabaqcıl idman ölkələrindən biri kimi hörmət qazanmışdır. Ölkəmiz həm də dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın Avropa Oyunlarının vətəni kimi tarixə düşməsi xüsusi qürurverici, əlamətdar hadisədir. Saysız-hesabsız beynəlxalq tədbirlər, Avropa, dünya çempionatları, “Formula-1” Azərbaycan Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası və digər mötəbər tədbirlərə ev sahibliyi-miz Azərbaycanın dünya idmanının inkişaf tarixinə na qədər böyük töhfələr verdiyinin bariz ifadəsidir. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın

Bəzi dairələr belə müqəddəs amallar uğrunda mübarizə aparılmasını istəmir, bunu açıq-aydın bürüzə verirlər. Müsəlman ölkəsi Azərbaycanın getdikcə beynəlxalq arenada artan nüfuzu, bütün sahələrdə bu qədər böyük nailiyyətləri kimlərsə xoşuna gəlməyə bilər, bu təbii.

Ancaq Azərbaycan dünyaya açıqdır, burada gedən tərəqqini, inkişafı hamı görür. Bu böyük tədbirlər zamanı xalqımız yüksək keyfiyyətləri, ölkəmizə təşrif gətirənlərlə rahat ünsiyyət qurmaq bacarığı ilə qonaqları sanki ovslayır. Ölkəmizə qədəm basan hər kəs müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin rahat yaşadığı Azərbaycanın təmsalında dünyanın ən təhlükəsiz ölkəsini görür, yarış keçirildiyi günlərdə əhaliyə qay-nayib-qarşıb özünü cəmiyyətimizin bir hissəsi kimi hiss etməsindən məmnunluqla söz açır.

– **“İslam Həmrəyliyi ili” və IV İslam Həmrəyliyi Oyunlarının müsəlman aləminə verəcəyi töhfələrə**



Heydər Əliyev həmişə azərbaycanlı və müsəlman olması ilə qürur duymuş, bunu ən yüksək tribunallardan fəxrlə səsləndirmişdir: “Xalqımız öz tarixi, milli-mənəvi dəyərlərini, doğma dili ilə İslam dininə, mədəniyyətinə, məniyyətinə mənsub olması ilə fəxr edir”. Ümummillə lider qeyd etdi ki, dini dəyərlər bizi geri çəkməməlidir, irəl aparmalıdır. Çünki İslam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparır.

Azərbaycan xalqı İslam dinini gözəlliyini qoruyaraq ona əks ideyalar qatmadığı üçün sağlam özü üzərində qurulan dövlət-din münasibətləri dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir, cəmiyyəti irəli aparıb inkişafına nail olur.

Startı Bakıda veriləcək IV İslam Həmrəyliyi Oyunlarını müsəlman aləmi böyük səbirsizliklə gözləyir. Oyunların Təşkilat Komitəsinə Birinci vitse-prezidenti, Heydər Əliyev Fon-

duunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir və bu mötəbər yarış hazırlıq tam başa çatdırılıb. Qeyd edim ki, “Eurovision” mahnı müsabiqəsi və ilk Avropa Oyunlarının təşkilat komitələrinə də Mehriban xanım Əliyeva rəhbərlik edirdi və bu tədbirlər çox yüksək səviyyədə baş tutmuşdu. Azərbaycan xalqı əmindir ki, IV İslam Həmrəyliyi Oyunları əsl həmrəylik və idman bayramına çevriləcək. Bu mötəbər yarışların da digər böyük idman tədbirləri kimi yüksək səviyyədə keçiriləcəyinə və bununla ölkəmizin İslam aləminə, eləcə də dünyaya böyük

zərfənə, həndbol, karate, stolüstü tennis, su polosu, suyatullanna, tennis, uşu, üzgüçülük, atletika (paraatletika) üzrə keçiriləcək ki, bu da Oyunlar tarixində rekord göstəricidir. Məkkədə 15, Palembangdə 13 idman növü üzrə startlar keçirilmişdi. Artıq anəvələr, komandalar yarışa tam hazırdılar, startı gözləyirlər.

Qeyd edim ki, Oyunların keçirilməsi üçün heç bir əlavə tikinti aparılmadı. Yarışlar paytaxtın hər bir şəraitli olan və müasir üslubda inşa edilmiş idman arenalarında keçiriləcək. Hazırlıq çərçivəsində IV İslam Həmrəyliyi Oyunları ilə bağlı dünyada, eləcə də ölkəmizdə təbliğat xarakterli bir sıra böyük tədbirlər keçirilib və bunların təşkili davam etdirilir.

– **Proqnozlarınız: idman ictimaiyyəti üçün maraqlıdır. Komandanızdan hansı nəticələri gözləyirsiniz?**

– IV İslam Həmrəyliyi Oyunların-da idmançılarımız ikitəfət məsuliyyət daşıyacaqlar. Çünki yarışlara ev sahibliyi edən ölkənin təmsilçisi olmaq özü də şərfli bir missiyadır. İdmançı-larımıza inanırıq. Onlar Azərbaycanın şöhrətini hər zaman olduğu kimi yüksəldəcəklər.

Komandanın hazırlığı yüksək səviyyədədir. İdmançılarımızdan böyük nəticələr gözləyirik və ümidlərimizi doğruladacaqlarına əminik.

Müsahibəni apardı: Leyla QURBANOVA, “Xalq qəzeti”